

**Qardaşxan ƏZİZXANLI**

Xəzər Universiteti  
gardashxan.eziz@gmail.com

**MÜASİR AZƏRBAYCAN POEZİYASINDA**  
**BÜTÜV AZƏRBAYCAN İDEYASI**

**Açar sözlər:** bütöv Azərbaycan, ideya, simvol, Məmməd Araz, Söhrab Tahir, Məmməd İsmayıł

**Key words:** wholə Azerbajian, idea., symbol., Mammad. Araz, Sohrab. Tahir., Mammad Ismayil

**Ключевые слова:** целостный Азербайджан, идея, символ, Мамед Араз, Сохраб Тахир, Мамед Исмаил

Məlumdur ki, Azərbaycanın iki yerə parçalanması xalqımızın talevjində ən faciəvi hadisə olaraq tarix cəvrilib. 1813-cü il 12 oktyabrda “preamble, 11 maddə və separat aktdan ibarət” [1, s.14] “Gülüstan müqaviləsi” ilə Azərbaycanın şimal torpaqlarının bir qismi, “1828-ci il fevralın 9-dan 10-na keçən gecə saat 24:00-da Miyanədən 3 verstlikdə yerləşən kiçik Türkmençay kəndində” [1, s.74] bağlanmış sazişlə Azərbaycanın şimalının qalan hissəsi Rusyanın tərkibinə daxil edildi. Cənubi Azərbaycan “isə ‘tan əraziyi, ‘maraq qəzicisi, ‘fərqlikənmiz, ‘Araz çayı sənədi ‘əməkdaşlığı hissəyə’ büründü. Düşgüləri ‘ün-ünindən ‘ayrılık ‘un ‘zərər’ yaddaşmurzadə ayriqliq simvoluna döndü. Bu faciə ilə poeziyamızda da Cənub həsrətinin ifadəsi formalşmağa başladı. Azərbaycan poeziyasının görkəmlı nümayəndələri S.Vurğun, S.Rüstəm, R.Rza, B.Vahabzadə, M.Araz, M.İsmayıł, S.Rüstəmxanlı və digərləri, habelə M.Şəhriyar başda olmaqla, Güney kökənləşmiş şairlerimiz (B.Azəroğlu, M.Gülgün, S.Tahir və b.) zaman-zaman bu taleyülü mövzunu gah fəryad dolu, gah qoca tarixi ittiham edən şeirləri ilə gündəmdə saxladılar. Sovet dönenindən bu günədək Cənub həsrəti vətəndaş şairlerimizin yaradıcılığında əsas mövzulardan biri oldu.

Cənub mövzusunun araşdırıcıSİ Vaqif Məmmədov “Azərbaycan şeirində Araz mövzusu” məqaləsində yazır: “Hətta Araz Azərbaycan poeziyasında ayriqliq rəmzi kimi o qədər simvollaşdırılmış ki, bəxtdə, taledə baş

verən digər hicran və ayrılıqlar da Arazın adı ilə bağlanır, onunla müqayisə olunur” [2, s.18]. Getdikcə Araz Azərbaycan poeziyasında, adətən, həsrət, nisgil və ayrılıq rəmzinə çevrilmişdir. Ədəbiyyatşunas Yaşar Qasim bəylinin Rəsul Rza yaradıcılığı ilə bağlı “ictimai-fəlsəfi fikir və qayələrin ifadəsində çox vaxt rəmzi-metaforik kontekstin mühüm rol oynadığı diqqəti cəlb edir” [3, s.167] fikri Cənub mövzusunda yazan şairlər üçün de keçərlidir.

Azərbaycan poeziyasında taleyi və yaradıcılığı Arazla bağlı olan M.Arazın müxtəlif illerdə yazdığı “Araz dili”, “Araz yadına düşüb”, “Yenə Arazi gördüm”, “Araz üstə çinar gördüm”, “Arazın işıqları”, “Şəhriyar gəlmədi”, “Babək qılıncı”, “Nə bilim”, “Məmməd Araz dünyası” və s. şeirlərində başqa şairlərin yaratdıqlarından tamamilə fərqliənən Araz obrazı yaradılıb. Onun rəmzi-metaforik üslubda yazdığı şeirlərdən biri şairin hələ sovet dönəminin tam bərqərar olduğu zamanlarda dərc etdirdiyi “Duman ömrü” şeiri üsyan dolu misralarla başlayır:

Ölüm istəyirəm. Qəfil bir ölüm.  
Bir kibrıt ölümü. Barit ölümü.  
Bir anā'a bir ovuc dumanə dönüm.  
İstədiyim səmtə tutum yönümü [4, s.155].

Sənətçi, şair, rəssam, rəssamlıq, işçilik, şəhər, əmək, əməkçi, sənətçi, sənərək bəndində hələ mətləbə keçmir, sanki iz azdır: “Görüm, hər qonanda dağlar qaşına, O dağdan, o çəndən necə yazmışam?! Görüm, hər enəndə bulaq başına, Çiçəkdən, çəməndən necə yazmışam?! [4, s.155], – deyə şeirə adı, sadə bir məzmun verməyə çalışır. Guya şairin dumana dönmək, bir duman ömrü yaşamaq istəyindən məqsədi doğma yurdunun gözəllikləndən, vənə, tərəf, daşdan, bulaqdan, çəmən, çiçəyindən necə yazağım bilmək arzusundan doğur. Şeirin davamında şair, nəhayət, əsl mətləbə yaxınlaşır, “Görüm dumanlara qoşula bilmək, Ayrılıb didərgin olmaq, necədir?! İstəksiz dərədən daşına bilmək, İstəksiz dərəyə dolmaq, necədir?! [4, s.155], – deyə bu yöndə yavaş-yavaş niyyətini açıqlayır. Şeir müəllifi “didərgin olmağ”ın necəliyini sovet hakimiyyətinin qurulduğu ilk illərdən etibarən azərbaycanlıların İrəvan xanlığı, Göyçə mahali torpaqlarından siyasişmiliş çxaralımasında görün. “İstəksiz dərəyə dolmaq” deyəndə isə müttəfiq respublika kimi zor-xoş SSRİ-nin tərkibinə qatıldığımızı demək isteyir. “Görüm bir necədir yerlərə hopub, Vətan torpağının şəhinə dönmək. Kiçik bir qayanın döşündən qopub, Böyük bir dünyanın mehincə dönmək” [4, s.155] bəndinin son misrası ilə şair dünya xalqları ilə müstəqil şəkildə, birbaşa əlaqədə olmaq arzusunu dilə gətirirdi. “Görüm, hər tutanda kəndi, şəhəri, Fatehlər bu dəmdə nə görüb axı? Nənəmin Allahı min ildən bəri

Nənəmin yurduna nə verib axı!” [4, s.155], – deyərkən isə şair bəndin ikinci beytində dinin xalqı etəletdə saxlamaqdan başqa bir şeyə lazım olmadığını göstərir. 6-cı bənddə şeiri dəbə hətəfə qayşırımlı:

Eh, xoşbəxt olardım onda necə də  
Araza bas, qayyuh yata bilərdim.  
Davasız, tifəngsiz bircə gecədə  
Sahili sahilə çata bilərdim [4, s.156].

Şair “sahili sahilə çata biləcəyi” təqdirdə, onu arzusuna çatdıracaq, xalqını vüsala qovuşduracaq öz qəfil tufanından, qəfil qarından başqa adamlara da paylayacağını deyir. O bu sevinci tək yaşamayacaq və digər aydın millətlərin, həljinən yurduların həlliyyəne fərqlişəcək. Şeirin bütün mahiyyəti, əsas motivi isə bu bəndlərdə öz pik nöqtəsinə çatır:

Bəli, duman olum, duman, – bir çəngə.  
Mənim öz yağışım,  
öz qarım olsun.  
İstədiyim yer, yüksəküm çəkən  
Höküm, ixtiyarım, qərarım olsun [4, s.156].

M.Arazın “Oxiyan Təhti” şeiri S.C.Pışəvarının başçılıq etdiyi mili hərəkatın feallarından olan şair-aşıq Hüseyin Cavana həsr edilib. Şair onunla İstisu yaylaqlarında görüşüb, sazını, səsini dinləyib, belə ilhamlı bir şeir ərsəyə gətirib. Şair aşığın timsalında bütün Güney Azərbaycanın azadlıq və müstəqillik harayını, sabaha inamını görmüşdü. Ədəbiyyatşunas Vurğun Əyyub şeiri təhlil edərək belə bir doğru nəticəyə gəlir: “Şair Arazdan, Təbrizdən, Şəhərin yurdan, Yuxarıqışınadan, vənlər çapır - lərindən söz açmaqla Cənubi Azərbaycan mövzusunda bir çox əsərlər yarattmışdır. Ümumən götürsək, şairin birbaşa bu mövzuda yazdığı şeirlərin sayı 20-dən çoxdur” [5].

Müəllif Aşıq Cavanın “dünəninin yasına” toy qurduğunu deyir. Çünkü o, bu xalqın bir övladı, bu torpağın bir yetirməsi olaraq öz tarixinən, keçmişindən bilmək, onun vətəni nə vaxtdan, şair demiş, yas içində - tür. 1873, 1878-ü il mütəqəvvirərini mülkətməzə uxutüğü ölüm hökmünə qarşı çıxmış vətən oğulları on çox da 1905, 1921, 1946-cı illərdə kütlüvi şəkildə qətlə yetirildilər və bu oğullar içinde sağ qalanlardan biri olan – Aşıq Cavanın sazında bölünən vətənin simvolu olan Təbriz ağlayır. Sonrakı bəndin ilk misrasında “dəli mizrab”ın oyatıldığı rəmzi olaraq “bəxti kim” adlandırılın - parçalanmış xalqımızdır. Şeirdə imdad diləyən Həcər ana – anaların əcdadını təmsil edir, “ayaqda tūfəng, balası vurulmuş pələng, dərə ağızlı nəhəng” [4, s.269], – Azəri yurdudur. Şeir başdan-ayağa

bu cür rəmzi-metaforik deyimlər üzərində qurulub. V.Əyyub da şeirdəki həmin xüsusiyyəti nəzərdə tutaraq yazar: “Şeir səadətəmələri, dəvdi vəsítələrdən uzaq ifadələrlə bitsə də, poetik gücü, filri təsiri, səfər bəredəci, çağırış rüdnü baxımdan nəticəyi senlüğünə qədərilmisdir! Vətəninin azadlığı üçün insan əli ilə də, dili ilə də mübarizə aparmalı, xalqı qələbə və səfərbər etməlidir! Dəqqız bəndlik şeir hər bəndi bəş misrədər iħarr olmaqla Şəhriyarin “Heydərbabaya salam” şeirinin formasında yazılmışdır. Cənub mövzusunda yazılmış şeirdə bu formanın seçilməsi də təsadüfi sayılmamalıdır. Hər misranın on bir hecadan ibarət olması, hər bəndin sonunda misranın təkrarlanması ona mübarizlik, yüyrəklik tempi vermişdir” [5].

1968-ci ildə qələmə alınmış “Arazın işıqları” şeiri də bu qəbildəndir. Poeziyada ən mürəkkəb və çoxmənalı obrazlardan olan işıq obrazını burada xalqın gələcək birliyinin rəmzi kimi verir. Qaranlıq deyəndə isə xalqın varlığını danan, onun dilini dustaq edən, iki qardaş arasında tikanlı sərhəd məfiilləri çəkən İran şovinistlərini, şah istibdad quruluşunu nəzərdə tutur. Şeirdə dözüm rəmzi olan ariq dəvə obrazı da var. Şair onu dəmir titan qırmağı öyrənməyə çağırır. Bu isə rəmzi olaraq azadlıq mübarizəsinə çəgənmiş idi.

Deyirəm ki, asta yeri,  
Dəvə qardaş, asta yeri!  
Dağıdarsan nur yükünü  
yortsan əgər.  
Aclığın var? Boyunu bir çölə döndər,  
Dəmir tikan qırmaq öyrən!  
Dəmir tikan [6, s.59]

Bu, adı bir rəmzi obraz vasitəsilə xalqın birliyi, gələcəyi uğrunda mübarizə çağırışı, sərhəd məftillərinin aradan götürülməsinə çağırış idi. Belə nümunələr ədəbi gəncliyə, böyükən nəslin milli ruhda tərbiyəsinə təsir göstərirdi.

S.Tahir “Azad qardaşım var, onunla xoşam” [7, s.128], – deyəndə bir cənublu kimi Şimali Azərbaycanı nəzərdə tuturdu və s. M.İsmayıllı “Avqust günlərində Azərbaycanın Sabahi bù günə imtahân verir” [8, s.24], – dedikdə 1993-cü ilin avqust ayında respublikanın cənubunda baş verən separatçılığa işaret edirdi. Bütöv Azərbaycan ideyasının carçısı olan şair məmləkətin daha da parçalanma biləcəyi təhlükəsinə qarşı soydaşlarını mübariz olmağa çağırırdı. Ədəbiyyatşunas V.Yusifli S.Tahirin və M.Arazın vətəndaşlıq lirikasını dəfələrlə təhlil obyekti kimi götürüb. “Söhrab Tahirin də şeir və poemalarında əsas motiv Vətəndir, onun azadlıq və istiqlaliyyəti ideyasıdır” [9, s.177], – deyə V.Yusifli şairin “Daha”, “30 il-

dir” şeirlərini, daha sonra “M.Arazın tariximizlə, dünənimizlə bağlı... hər yarır, çəgənmiş pərvizlərimizlə, tarixin fəlsəfəsinə, sərt məqipətlərinə otluva... təkəsinə yanaşmalarla və... tərs idü” [9, s.187], – deyə vətəndaş şairin “Tərixçi alime” və “Məndən ötdü, qardaşma davdi” şeirlərini geniş təhlil edir. Buna baxmayaraq, hər iki şairin yaradıcılığında bütün Azərbaycan işyasaşının simvollarla pərviz ifadəsinər söz açılmışdır.

S.Tahirin “Bir ovuc torpaq” şeiri 1978-ci ilin dekabrında – İran inqilabı ərefəsində yazılib və şair S.Rüstəmə müraciətlə “Bu cür dostluq olmaz, qardaşlıq olmaz, Hər gün görməlidir qardaş qardaş” [7, s.388] söylədikdə, təbii ki, burada S.Rüstəmi yox, Güney Azərbaycanı ilə Quzey Azərbaycanını nəzərdə tuturdu. “Qardaş”, “qardaşlıq” burada artıq simvollaşaraq daha böyük məna kəsb edirdi. Bir-birindən ayrı olan eyni xalq isə qardaş olsalar da, qardaşlıq edə bilmirlər, daha doğrusu, elə onları bir-birindən ayıranlar buna imkan vermirlər. Ancaq birgə olsayırlar, dünya xalqları içərisində boy göstərədilər, daha da ucalardılar. Eyni bir xalq zorən qonşu edildikləri üçün qonşu da ola bilmirlər. Eyni millət necə qonşu ola bilər? Şair isə yaxşı qonşu ola bilməməklərini yaxşı qardaş olmamaqları ilə izah edir. Təbii ki, burada S.Tahirin timsalında lirik “mən” Güney Azərbaycanını təmsil edir.

124 misradan ibarət “Bir ovuc torpaq” şeiri qardaşın istekli qardaşına həsrət, nisgil, hüzn dolu sanki bir giley, şikayət məktubudur. Şeirdə arxalı olmaq üçün qardaşın qardaşa ehtiyacı olduğu söylənilir. Şair bu aynılığı “böyük dərd” olaraq təsvir edir, elə bir böyük dərd ki, eşidənin gözleri dolur, bilən acı-acı başını tovlayıır, “bu dərdi bilsə, dağlar aşardı”, – deyə şair ağrı içində qovrulur. Bilərkədən böyük bir xalqın kimliyini, tarixini unutdurmaq üçün onların təqvimini də, əlisbasi da fərqlidir.

Söhrab Tahir “Bir ovuc torpaq” şeirini “AzərAzər” təxəllüsü ilə yazmışdı, bu ədəbi təxəllüsü ilk dəfə həmin şeirdə işlətmüşdi. Bu barədə şair özü belə yazar: “Tələbələr, gənclər arasında hələ çap olunmamışdan əlyazma, makina variantında yayılmış “Bir ovuc torpaq” şeirini oxuyar S.Rüstəm məni çağırıb soruşdu: “O təyda AzərAzər adlı şair tanıyırsan? Mənə şeir yazib. Xoşuma gəldi. Əgər AzərAzəri tanıyırsansa, mənim dilimdən ona təşəkkür yaz”. Bir il sonra şeir mənim “Döyüş lövhələri” kitabından çap olunanda, mənə görüb dedi: “AzərAzər” sən imişsen ki! Mən də sənin şeirinə cavab yazacağam” [7, s.9].

S.Tahirin Xosrov Ruzbehə həsr etdiyi “Onun son sözü” şeiri dan yerinə “al qan cilənir”, boylanır üfüqdən “qanlı bir səhər” kimi rəmzi təsbehləri əks etdirən misralarla başlayır. Sonra “Yenə düyinlənir göylərin qaşı, Səf çəkir buludlar göy asimanda”, ...“Dəməvəndin vüqarlı başı İtir boz örpakdə...”, “Tehranın üstündə qara dirnaqlı Tüstülər, dumanlar sürümür... Döşü buz bağlamış, qara dodaqlı buludlar... göydən sallanır” [7,

s.16], – kimi rəmzi-metaforik deyimlər mənzərəni gözümüz qarşısında bir az da canlandırır. Sən demə, ona görə beləymiş ki, təbiət böyük bir qəhrəmanın – Xosrov Kuzbəhin ölümünə şahid olurmuş. Şeirdə deyildiyi kimi:

Böyük azadlığın astanasında  
Iran bu səhər də bir qurban verir [7, s.17].

Şair üçün Novruz bayramı “inqilab bayramı”nın rəmzi olaraq müqəddəsləşir. Şeirin ilk bəndində yazın gəlişi “Əyilib sulara söyüd ağacı Darayır öz yaşıł höriklərin” [7, s.38] və s. rəmzi-metaforik misralarla tərənnüm edilir. Daha sonra şair “Kasibin evinə bayram gəlməvir. Bayram ağaların evində məhbüs” [7, s.38], – deyə xalqı zillətdən qurtulmağa və “və qurşuluşla uzdırq əldəcəsərlək, nillü həyranın bürüük Vətəndə yaratmağa çağırır:

Xalq hələ vuruşur, o qan udsada,  
O ölüm görsə də, yasa batmamış.  
Köhnə il qurtarib, başa çatsa da,  
Hələ döyüş ili başa çatmamış [7, s.39].

S.Tahir “Qıfil” şeirində də öz ideyasını simvolla ifadə edir. Burada isə qıfil azadlığın qapısına vurulmuşdur. Şair öz ölkəsində qıfilların qırılmasını, öz təbirincə desək, “ölmesini” [7, s.42] arzulayır. Təbii ki, bu qıfil qırılışa, yurdun bir hissəsi azad olسا: “Ö öz qardaşyla birləşə bilər” [7, s.390].

S.Tahir nədən yazırsa-yazısın, o, bütöv Azərbaycan idealını unutmur, bu və ya digər şəkildə həmin ideyanı şeirində əks etdirir. Məsələn, Şimalın Göygölündən yazırsa Cənubun Urmayıasının unutmur və əksinə, Cənubun Şah gölünü vəsf edirse, bu tayı yaddan çıxarmır. Şair “Göygöl”-ələ ilk bəndindən rəmzi-metəorik misralarla şeirə başlayır: “Salam gəndəribdir mənim dilimdən Al qana boyanmış bir diyar sənə” [7, s.59]. Bu diyarın adı çəkilməsə də, hara olduğu, əslində, məlumdur; bu, şairin bir an unutmadığı, az qala hər şeirində xatırladığı inqilablar görmüş, Təbriz mərkəzli Güney Azərbaycanımızdır. Daha sonra şair “Gözümdə bir gilə yaş gatırmışam Urmayıa gölündən yadigar sənə” [7, s.59], – söylediğəs fikrimizdə yanılmadığımızı görürük.

S.Tahir adı bir təbiət lövhəsini şeirə çevirəndə də Cənub həsrəti orada öz əksini tapır.

Ömrümə ən qanlı bir zaman düşüb,  
El ağ gün istəyib, eldə qan düşüb.

Sən də bir dilə gəl, de, haçan düşüb  
Qardaş həsrətindən bu qubar sənə [7, s.59].

S.Tahirin Cənubi Azərbaycanın bir çox şəhərlərinə, dağlarına, göllərinə, bir sıra başqa yerlərə yazdığı şeirlərdə də Bütöv Azərbaycan ideyası ifadə olunub. Belələrinə “Təbrizim”, “Ərdəbil”, “Sərab”, “Avars”, “Mərənd”, “Şıvli”, “Astara”, “Bakı”, “Mərdəkan”, “Şirvan”, “Quba”, “Cəbrayıl”, “Zəngilan”, “Gəncədə”, “Savalan”, “Dəlidağ”, “Ərk qalası”, “Səhəndim”, “Urmiya gölü”, “Araz” və s. şeirlərini misal göstərmək olar.

M.İsmayılin vətəndən, hər kəsəndən Bütöv Azərbaycanın ideyasının simvolları, şəhərlərinə, dağlarına, göllərinə, hər sənədən, hər qədər dənəndən, qədər qəbarəq görünür. Belə şeirlərdən biri də “Günah” adlanır. Əlbəttə, bura da bizi bu şeirin poetik məziyyəfləri barədə danışmayacağıq, yalnız qarşıya qoyduğumuz məsələni işıqlandırmağa çalışacağıq. Şeirin elə ilk bəndində şair əsas fikrini demək üçün “Biza yurd verəndə, yuva seçəndə, Qalib arxasında gözü allahım” [8, s.5] kimi misralarla zəmin hazırlayıır. Şair doğma yurdunun bölünməyini, xalqının birləşə bilməməyini isə daha sonrakı bənddə belə ifadə edir:

Haçändi unudub üstəgəlməyi,  
Bölməyi, çıxmağı bacarır ancaq [8, s.5].

Şair allaha üz tutuy, ona varətdiqi hər xalqı unutduğunu, deyir, ona “xatırladır” ki, xalqımızın alınmasına əsrlərdir bölünmək, parçalanmaq, çıxmək yazılıb, “üstəgəl” bir dəfə də qisməti olmayıb. Şair sonrakı bənddə artıq əvvəl üstüörtülü dediyi fikri aşkarlayır:

Dərələ bölünməkdən gəlmışik cana,  
Tərs kimi adın da bölünür, Vətən,  
Bölünür Azərə, bir də Baycana [8, s.5].

Şair sonra bölünən ölkənin də yenə hissələrə bölündüğünü ağrı ilə qəleme alır: “Ayırıb Təbrizi, bələd Göyçəni, İndi də Qarabağ haqq-hesabdadır” [8, s.5].

Şair xalqının bu faciəvi tələyini əsilə də hansısa ulu ədəbatımızın qalan cəzası kimi çəkdiyimizi, söyləyir. Əlbəttə, hər bir şair təminidir. Əgər belədirse, onda görünür, həqiqətən də, həmin əcdadımız çox böyük yanlış yapmışdır. Sonra şair bu “sirri” açmağa davam edir, – başımıza gələn faciəyə səbəb nədir? Şeirdə deyilir ki, “hər gələn nadan” bir günah işlədib, bunun ucbatından el yas içində boğulur. Əsrlər keçir, allah bu günahı bağışlamır ki, bağışlamır. Bu günah yuyulmadıqca, beləcə nəsildən-nəslə

keçəcək. Ona görə də, şair “əgər bu günahı qurban yuyarsa, mənə ölüm ver”, – deyə Allahın yadigarları [8, s.6].

M.İsmayı'lın başqa bir şeirində - "Ağacdaşın döy qapımı" adlı məşhur poetik mətnində da "Günah" şeirində olduğu tek gözlənilmədən "Cənub yarası"nın qaysaşını qopardır. Necə ki, "Günah" adı bize Cənub məvzusunu ilə bağlı neç nə deməniyi, ələcətə "Ağacdaşın, döy qapımı" şeirinin nə adında, nə də məzmununda "Cənub işaretisi" var. Amma M.Araz, S.Tahir, nəhayət M.İsmayı'l kimi bütün yaradıcılığı ilə həm əsl sənətin, həm də, eyni zamanda mənsub olduğu milletin xidmətində olan söz adamlarının alt şürurunda, nədən danışırlarsa-danışınlar, Vətənin taleyi ilə əla-qəli düşüncələr özüne daimi yer tutur. Bunun nəticəsidir ki, təbiət şeiri olduğu qədər də, psixoloji mətn təsiri bağışlayan sözügedən poetik nümunədə bu misraların ümumi məzmununda yad, qeyri-təbii görünmür:

*Nədən Araz arzularım çin olmaz,  
Haçınacañ yuxularda çay görüm? [8, s.10]*

baycan ideyasının simvollarla poetik ifadesine həsr olunmuş ayrı-ayrı fragment misralara rast gəlmək olar.

Beləliklə, M. Araz, S. Tahir, M. İsmayılin vətəndaşlıq lirikasında Büttöv Azərbaycan ideyasının simvollarla poetik ifadəsinin xüsusi yer tutduğunu görürük. Onlar öz vətəndaşlıq duygularını poetik dillə izhar edərkən rəmzi-metəforik jiddə tərzindən istifadə etmişlər.

ƏDƏBİYYAT

- Şükürov K. Türkmençay, 1828. Bakı, "Çaşioğlu", 2006.
  - Məmmədov V. Azərbaycan şeirində Araz mövzusu. NDU, Elmi əsərlər, "Qeyrət", 2015, № 1(66).
  - Qasimbəyli Y. Müasir poeziyada rəmzi-metaforik manera və çoxqatlılıq. "Ədəbiyyat məcməisi", XXVIII cild, 2016, № 2.
  - Əzizliyev Səlimzadəsi. Fəsirliyər. Bakı, Xəlq Bank 2207, 656 s.
  - Əyyub V. "Oxuyan Təbriz" (şair təhliləri-X). "Ədalət" qəzeti, Bakı, 28.12.2013.
  - Araz M. Naxçıvan albomu (şeirlər). Bakı, "Elm və təhsil", 2010.
  - Azər-Azər S.T. Qəsəber. Lə (şeirlər). C. 1. "Zəfər", 2012.

Гардашхан Азизханлы

**ИДЕЯ ЦЕЛОСТНОГО АЗЕРБАЙДЖАНА  
В СОВРЕМЕННОЙ АЗЕРБАЙДЖАНСКОЙ ПОЭЗИИ**

*Резюме*

В статье рассказывается о начале формирования выражения тоски по Югу в нашей поэзии после раскалывания Азербайджана на две части по договорам 1813 года и 1828 года, этом выражении, превращающемся в один из национально-моральных факторов, порождающих наследование среди поколений, о том, что эпохи, звезды, М. Адиль, С. Тахир, М. Исмаил постоянно держат данную тему на повестке дня. Отмечается, что тоска по Югу была одной из основных тем в творчестве наших гражданских поэтов, а река Аракс в стихотворениях наших поэтов навсегда в его с южным мотивом стала рассматриваться как символ разделения, отделяющая брата от брата.